

T.ü.f.d. Rüstəmov Rəşad

AMEA-nın Bakıxanov adına Tarix İnstitutu

## AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNƏ APARAN YOL

Açar sözlər: AXC, Qafqaz, dövlətçilik.

Keywords: ADR, Caucasus, state system

Ключевые слова: АДР, Кавказ, государственность.

Azərbaycanlıların siyasi partiyası olan Müsavat partiyası 1911-ci ildə təşəkkül tapmışdı. İslami partiya kimi yaradılan Müsavat partiyasının bəyannaməsində dünya müsəlmanlarının birləşməsi əsas məqsəd kimi qoyulmuşdu. I Dünya müharibəsinin başlanması ilə siyasi partiyaların fəaliyyəti qadağan edildiyindən Müsavat partiyasının üzvlərinin siyasi fəaliyyəti partiyanın sədr M.Ə.Rəsulzadə tərəfindən nəşri edilən "Açıq söz" qəzetiñin səhifələrində iştirak etməklə məhdudlaşdırıldı.

I Dünya müharibəsi azərbaycanlılar arasında milli özünüdürkin inkişafını sürətləndirdi. "Açıq söz" qəzetiñde məqalə ilə çıxış edən M.Ə.Rəsulzadə bəyan etdi ki, partiyanın yolunu millətçilik ideyası müəyyənəldiridir.

Məqalədə deyildirdi ki, hər bir millət öz inkişafı üçün 3 mənbəyə - dila, dina və dövra ehtiyac duyur. Diliñizə görə biz türkük, dinimizə görə müsəlmanıq. Müsəlmanlar kimi islam birliyinə daxilik. Bir allaha inanırıq və eyni ümumi dina malik. Lakin müstəqil yaşamaq üçün müasir elmlə, incəsənətə silahlanmaq lazımdır. Beləliklə, əgər sağlam və maariflənmış millət üçün işləmək istayırsənse, bu 3 mənbəni tamamaq. I Dünya müharibəsi nəticəsində yaranan iqtisadi çatınlıklar mütlaqiyətin böhranını daha da dərinləşdirdi. 1917-ci ilin əvvəllərində başlanan iqtisadlı fevralın 26-də və 27-də mütlaqiyətin devrilmasının səbəb olan ısanýanın nəticələndi.

1917-ci il martın 2-də Dövlət Duması tərəfindən knyaz Lvov başda olmaqla Müvəqqəti hökumət taşkil edildi. Əhali arasında kifayət qədər nüfuza malik olmayan Müvəqqəti hökumət hakimiyyəti Petroqrad Soveti ilə bələdçi vəzifələrində olurdu. Petroqrad Sovetinin sədr müavini Kerenski hökumətə adlıyya naziri kimi daxil oldu.

İngilabın ilk günləri Cənubi Qafqaz müsəlmanlarının ictimai-siyasi təşkilatlarının fəaliyyətində süstlük müşahidə olunurdu. Bunun səbəbi da ilk növbədə müsəlmanların hakimiyyət qurumlarında minimal şəkildə təmsil olunmaları idi. 1917-ci il mart ayının 9-da Qafqaz Canişinliyi ləğv edildi. Cənubi Qafqaz əlahiddə diyara çevrildi. Diyarın idarə edilməsi üçün Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi təşkil edildi. Xüsusi Zaqafqaziya Komitəsinin tərkibinə M.Papakanov (kadet), M.Y.Cəfərov (kadet), K.Abaşidze (gürçü sosial-federalist), P.Pereverzov (kadet) daxil edildi (1.s.145).

Qafqaz Canişinliyində fərqli olaraq Xüsusi Zaqafqaziya Komitəsi yalnız mülki səlahiyyətlərə malik idi və Cənubi Qafqaz ərazisində və Batum vilayətində, Qars dairəsində, rus ordusı tərəfindən Türkiyənin işğal edilmiş ərazilərində mülki idarəciliyi həyata keçirirdi. Hərbi hakimiyyət Qafqaz Hərbi Dairəsinin səlahiyyətlərində idi.

1917-ci il martın 16-da Yelizavetpol şəhərində keçirilən Cənubi Qafqaz müsəlmanlarının iclası yerlərdə müsəlman komitələrinin yaradılmasını, Tiflisdə Cənubi Qafqaz müsəlmanlarının milli büro-sunun təşkilini və diyar müsəlmanlarının qurultayıñın çağırılmasını vacib saydı(2.v.24).. Tezliklə Azərbaycan milli hərəkatının mərkəzi Yelizavetpoldan Bakıya keçdi. 1917-ci il martın 27-də Bakı Müsəlman İctimai və Siyasi Təşkilatları Milli Şurası və onun Müvəqqəti Komitəsi təşkil edildi. Milli Şura öz bəyanatında elan edirdi ki, o, Rusiyanın demokratik respublikaya çevrilmesinə tərəfdardır. Milli Şura üzvlərinin fikrincə, yalnız demokratik respublika müsəlmanlarının digər millətlərlə hüquq bərabərliyi təmin edə bilərdi<sup>1</sup>. Milli Şuranın və onun İcraiyyə Komitəsinin təşkili birbaşa Müsavat partiyasının rəhbərliyi altında keçirdi. Bu partiyanın nümayəndələri M. H.Hacınski Müvəqqəti Komitənin sədr, M.Ə.Rəsulzadə isə onun müavini seçildi.

Bakı Müsəlman Milli Şurasının üzvləri M.H.Hacınski və İ.Heydərov Bakı qəzasında yeni hakimiyyət orqanı olan İctimai Təşkilatlar Şurasının tərkibinə daxil oldular (3. v.26)

Ümummilli siyasi partiyanın olmaması şəraitində Bakı Müsəlman İctimai

Təşkilatlarının Milli Şurası yalnız ictimai təşkilat kimi deyil, həmçinin azərbaycanlıların mənafələrini müdafiə edən siyasi təşkilat kimi çıxış edirdi. 1917-ci il hömçinin azərbaycanlıların siyasi cəhətdən təşkilənməsi ilə siyasi partiyaların fəaliyyəti dəyişdi. 1917-ci il aprelin əvvəllərində Yelizavetpolda Türk - Ədəmi-Mərkəziyyət partiyasının təsis yığıncağı keçirildi. Bu partiyada aparıcı rol kadet partiyasının keçmiş üzvləri olan liberal mülkədarlar mənsub idi. Dövlət Duma sında və yerli özünüdərə organlarında fəaliyyət tacrübəsinə malik olan bu partiya üzvləri Rusiyada federativ respublika yaradılmasını müsəlmanlar Azərbaycan və Cənubi Dagistan Rusiyanın tərkibinə vahid muxtar respublika kimi daxil olmalı idi.

Türk - Ədəmi-Mərkəziyyət partiyasının irali sürdüyü şəhərlər Müsavat partiyasının üzvləri tərəfindən də dəstəkləndi. Azərbaycan dövlətçiliyinin bərpası Müsavat partiyasının da əsas məqsədi kimi qəbul edildi.

Rusiyada hökm sürən siyasi höhran müsəlman xalqlarının hüquqlarını təmin etmək üçün onların vahid siyasi birliyini tələb edirdi. Ümumrusiya müsəlman xalqlarının siyasi mərkəzlərindən biri olan Bakı Müsəlman Milli Şurası Ümumqafqaz Müsəlmanlarının qurultayının çağırılması təşəbbüsü ilə çıxış etdi.

Qurultay 1917-ci ildə aprelin 15-dən 20-dək Bakıda keçirildi. Qurultayda Azərbaycan və Şimali Qafqazın siyasi və ictimai qüvvələri təmsil edilmişdilər (4.s.59).

Bir çox məsələlərin müzakirəsində Müsavat və Türk - Ədəmi-Mərkəziyyət

partiyalarının homayyili müşahidə edildi. Qurultayda hər iki partiyanın gələcək əməkdaşlığının əsası qoyuldu. Müzakirə edilən məsələlər içində əsas diqqət Rusiyanın gələcək dövlət quruluşunun müəyyən edilməsi məsələsinə yetirildi. Qurultayda Rusiyanın gələcək dövlət M.Ə.Rəsulzadə və İ.Heydərov idilər.

Məruzələrin mülliiflərindən biri M.Ə.Rəsulzadənin fikrincə, Rusiyada federativ respublika yaradılmalı-ümumi dil, məsiət və mədəniyyətə malik olan və müəyyən əraziyədə yaşayan bütün xalqlar müxtəliyətə malik olmalıdır. İ.Heydərov isə öz məruzəsində Rusiyanın mövcud inzibati bölgüsünün əsasında demokratik federasiyaçılığı ideyəsini müdafia edirdi (5.s.132).

Ümumqafqaz Müsəlmanlarının qurultayında milli-ərazi federasiya ideyası Qafqazın bütün müsəlman xalqlarının əhalisi tərəfindən dəstəkləndi. Qurultay M.Ə.Rəsulzadənin məruzəsi əsasında qətnamə qəbul etdi. Qətnamədə deyildirdi ki, müsəlman xalqlarını təmin edən dövlət quruluşu "yalnız ərazi federativ əsasları üzərində demokratik respublika ola bilər" (6.s.60)

Ümumqafqaz Müsəlmanlarının qurultayında milli-ərazi federasiya ideyası Qafqazın bütün müsəlman xalqlarının əhalisi tərəfindən dəstəkləndi.

Qafqaz Müsəlmanlarının 1 qurultayı Bakı Müsəlman Milli Şurasının Qafqaz müsəlmanlarının mərkəzi orqanı kimi formalması prosesini başa çatdırıldı. Qurultay tərəfindən müsəlman milli komitələrinin bütün Qafqaz üzrə təşkili və iki mərkəzi bürüon - birincisi Şimali Qafqaz üzrə mərkəzi Vladiqafqazda olmaqla, ikinci Cənubi Qafqaz üzrə mərkəzi Bakıda olmaqla yaradılması haqqında qərar qəbul etdi (7.v.39)

Müvəqqəti hökumət Rusiyanın dövlət quruluşunun müəyyən edilməsinin Müəssislər Məclisinin səlahiyyəti olduğunu elan etdikdən sonra demokratik Rusiyanın gələcək ali orqanında müsəlmanların maraqlarına cavab verən qərarların qəbul edilməsi üçün bu xalqların siyasi xadimləri tərəfindən vahid programın hazırlanması məsələsinə vacib etdi. Bu məqsədə mayın 1-dən 11-dək Moskvada Ümumrusiya Müsəlmanları qurultayı çağırıldı. Qurultayın çağırılmasını təşəbbüsəri kimi Dövlət Dumasının müsəlman fraksiyası çıxış edirdi. Ümumrusiya Müsəlmanları qurultayında dövlət quruluşu məsəsəsinin müzakirəsi qurultay iştirakçılarının iki hissəyə - federalistlərə və unitaristlərə bölməsinə gətirib çıxardı.

Federalistlər qanadına rəhbərlik edən M.Ə.Rəsulzadənin təklifi etdiyi qətnamədə Rusiya müsəlmanlarını təmin edən yeganə dövlət quruluşu forması - milli-ərazi əsasları üzərində qurulan demokratik, federativ demokratik respublika olması ideyası irali sürüldürdü.

Müəyyən əraziyə malik olmayan xalqlar milli-mədəni muxtarlıyyat əldə etməli idilər. Orta Asiya və qırğız torpaqlarında (Qazaxistanda və Qırğızistanda) muxtar qurumlar yaradılmalı, Krim və Sibirin müsəlman xalqları isə mədəni muxtarlıyyat əldə etməli idilər.

Ərazi muxtarıyyəti blokunun əsas məruzəcisi olan M.Ə.Rəsulzadə hesab edirdi ki, vahid Ümumrusiya təşkilatının yaradılmasına mane olan mədəni muxtarıyyət programı türk xalqlarının yüksələn milli özünüdürək şuruna ədalətlə şəkildə cavab verə bilməz. Unitaristlər qanadını tatar burjuaziyası və Şimali Qafqaz ziyahları təmsil edirdilər. Dağıstan menşeviki Əhməd Salihovun rəhbərlik etdiyi unitaristlər Rusiyada mərkəzləşdirilmiş demokratik respublika yaradılmasına tövədar çıxırlılar. Rusiyada yaşayan kiçik xalqlar yalnız mədəni muxtarıyyət almış idilər.

I Ümumrusiya Məsələmləri qurultayı tərəfindən Bakı Məsələnin İctimai və Siyasi Təşkilatlarının Milli Şurası üzərinə həmçinin Zaqqafqaziya Məsələman Milli Komitəsinin təşkil ediləsi vəzifəsi həvalə edildi. Zaqqafqaziya Məsələman Milli Komitəsi 18 nəfər üzvən ibarət olmalı idi. Bu komitədə Cənubi Qafqaz və Qars vilayətinin nümayəndələri təmsil edilməli idilər (8. s.41).

1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin başçılığı etdiyi Müvəqqəti hökumətin devrilməsinə yönələn silahlı üsyən qalib gəldi. Bununla da Sovetlərlə Müvəqqəti hökumət arasında gedən hakimiyyət uğrunda mübarizə Sovetlərin qələbəsi ilə başa çatdı. Həmin gün keçirilən II Sovetlər qurultayı tərəfindən V.İ. Lenin başda olmaqla yeni hökumət - Rusiya Xalq Komissarları Şurası təşkil edildi.

Oktyabr çevrilişi bolşeviklər və sol eserləri çıxmış şərti ilə Cənubi Qafqazda fəaliyyət göstərən bütün siyasi partiyalar tərəfindən hakimiyyətin qeyri-qanuni mənimsənilməsi kimi qəbul edildi.

Rusiyada baş vermiş hakimiyyət dəyişikliyi Xüsusi Zaqqafqaziya Komitəsinin fəaliyyətini mənəsiz edirdi. Belə şəraitdə diyarda yeganə real siyasi qüvvə kimi Qafqaz fəhlə və kəndli deputatları Diyar Sovetinin təşkil etdiyi İctimai Təhlükəsizlik Komitəsi çıxış edə bilərdi.

Petroqradda bolşevik çevrilişindən sonra yaranmış şəraiti və Cənubi Qafqazda hakimiyyət məsələsinin müzakirə etmək 1917-ci il noyabrın 11-də Tiflisdə bütün siyasi partiyaların, milli və İctimai təşkilatların, Xüsusi Zaqqafqaziya Komitəsinin və inqilabi hakimiyyət orqanlarının nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirildi. Müşavirədə yalnız Sovetlərdə təmsil edilən siyasi partiyaların nümayəndələrindən təşkil edilən Zaqqafqaziya Müvəqqəti İctimai Təhlükəsizlik Komitəsində yaradılması haqqında qərar qəbul edildi. Komitənin tərkibi yalnız erməni, gürç və rus millətlərinin nümayəndələrindən ibarət idi. Bu amil Zaqqafqaziya İctimai Təhlükəsizlik Komitəsinin yalnız burada təmsil edilmiş millətlərin mənafeyini müdafiə etməsinə səbəb oldu. Bakı və Yelizavetpol quberniyalarının azərbaycanlı əhalisinin bu hökumətdə təmsil edilməməsi onun hakimiyyətinin yalnız İrəvan, Aleksandropol, Tiflis və Kutaisi quberniyaları ilə möhdudlaşmasına gətirib çıxardı.

Zaqqafqaziya İctimai Təhlükəsizlik Komitəsinin tərkibinə daxil olan siyasi partiyaların nümayəndələrinin Sovet Rusiyasına qarşı mübarizədə azərbaycanlıların dəstəyinə ehtiyacı var idi. Buna görə onlar azərbaycanlıların da təmsil edildiyi yeni hakimiyyət orqanının yaradılması qərarına gəldilər. Fəhə, əsgər və kəndli deputatları Sovetinin, Qafqaz Ordusu Diyar Sovetinin və Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların 1917-ci il noyabrın 15-də keçirilən iclasında Cənubi Qafqazda yaşayan millətlərin bərabər təmsil edilməsi əsasında təşkil edilmiş yeni hakimiyyət orqanının - Zaqqafqaziya Komissarlığının yaradılması haqqında qərar qəbul edildi (9. s.157).

Bu müraciətnəmədə Zaqqafqaziya Komissarlığının Müəssisələr Məclisinə seçkilərin keçirilməsinə qədər diyari idarə etmək üçün yaradılan müvəqqəti hakimiyyət orqanı olduğunu göstərilirdi. Müəssisələr Məclisinin çağırılması ideyası ilə öz hakimiyyətinə qanunu xarakter vermek istəyən Xalq Komissarları Sovet 1918-ci ilin noyabrında Ümumrusiya Müəssisələr Məclisində seçkilərin keçirilməsi haqqında qərar qəbul etdi.

1918-ci il yanvarın 3-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi "Zəhmətəş və istismar olunan xalqın hüquq bəyannaməsi" nə görə Müəssisələr Məclisi Xalq Komissarları Şurasının dekretlərini təsdiq etməli və bununla öz vəzifəsini bitmiş hesab etməli idi.

Zaqqafqaziya dairəsi üzrə seçkilərdə 15 partiya iştirak etdi. Onlar arasında Azərbaycanın dörd müstəqil siyasi təşkilatı - Musavat, sosialist blok, menşevik-Hümmət və İttihad partiyaları da var idi.

Musavat partiyası özünün qurultayında Müəssisələr Məclisində iştirakının zəruriliyi ilə bağlı qərar qəbul etdi. Partiya seçki platformasında Rusyanın federativ-demokratik respublikaya əvvərilməsi və onun tərkibində Azərbaycana milli - ərazi muxtarıyyətinin verilməsini, demokratik hüquq və azadlıqların təmin edilməsini, torpaq məsələsinin kəndlilərin xeyrinə həllini və s. mütarəqqi

ideyaları öz əksini tapmışdı. Müsavatın Azərbaycana milli-ərazi muxtarıyyətinin verihməsini ideyəsimi socialistlər vahid Ümumrusiya inqilabi hərəkatını parçalamaq cəhd kimi qiymətləndirirək bunu bəy-xan sinfinin öz maraqlarını təmin etməsi kimi qələmə verir və əvvəlki kimi milli-mədəni muxtarıyyət prinsipini müdafiə edirdilər.

İttihadçılar isə Azərbaycanın milli hərəkatının aparıcı qüvvəsini solculoqda, müsəlmanların hüquqlarını və islam dəyərlərini arxa plana çəkməkdə ittihəm edirdilər.

Seçkilərin nəticələri Cənubi Qafqazda qüvvələr nisbətinin müyyəyyənləşdirilməsində mühüm amil oldu. Bu nəticələrə əsasən, gürç menşeviklər ümumi seçicilərin 26,9 %, müsavatçılar 25,1%, daşnaklar - 22,7%, müsəlman sosialist bloku - 6,5%, eserlər-4,8%, bolşeviklər 3,9%, menşevik-hümmətçilər - 3,5%, İttihad isə 2,7% səs topladılar. Bu nəticələr azərbaycanlı əhali arasında Müsavat partiyasının nüfuzunun yüksək olduğunu bir dəha təsdiq etdi (10, s.60).

Məlum olduğu kimi, Müəssisələr Məclisi seçkilərin keçirilməsi qaydasına görə Cənubi Qafqaz bir seckى dairəsi təşkil etmiş və bir deputatin seçilməsi üçün 62044 seçici səsi zəruri idi. Bu sistemə əsasən, gürç menşeviklər 11, Müsavat partiyası 10, daşnaklar 9, müsəlman sosialist bloku 2, menşevik-hümmətçilər, bolşeviklər, eserlər və İttihad 1 yer qazanmışdı (11, 1917, 24 dekabr).

Müəssisələr Məclisinə seçkilərin on gözönülməz nəticələri bolşeviklərin ham Ümumrusiya, həm də regional səviyyədə uğursuzluq oldu. Müəssisələr Məclisinə seçkilərdə bolşeviklər ölkə üzrə ssəslərin yalnız 23,9%-ni qazandılar və Cənubi Qafqazda comi 1 yer qazana bildilər.

Ümumrusiya Müəssisələr Məclisi 1918-ci il yanvarın 5-də öz işinə başladı. Eser və menşeviklərin eksriyyət təşkil etdiyi (62%-dən çox) Məclis Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin hakimiyyətin sovetlərə keçməsi haqqında deklarasiyasını təsdiq etməkdən imtina etdi. Yanvarın 7-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Müəssisələr Məclisi buraxıldı. Fəaliyyətin qısa müddət davam etməsinə baxmayaq, Müəssisələr Məclisi torpaq haqqında, torpağın ümumxalq mülkiyyətinə keçməsi - səsiallaşması və torpağın istifadəsinin mərkəzi və yerli hakimiyyət orqanlarının ixtiyarına verilməsinə göstərən qanun qəbul etdi.

1918-ci il yanvarın 12-də Zaqqafqaziya Komissarlığının Müəssisələr Məclisinin dağılmasından sonra diyarda yaranmış yeni siyasi şərait qıymətləndirən qanunvericilik səlahiyyətlərinə malik olan yerli idarəetmə orqanının - parlamentin çağırılması haqda qərar qəbul etdi. (12, s.72).

İlk dəfə Cənubi Qafqazda qanunvericilik orqanının yaradılmasının mümkinlüyü fikri hərbi nazirliyin işləri üzrə komissar D. Donskoy tərəfindən irəli sürülmüşdü. Donskoyun fikrincə, Cənubi Qafqazdan və Qafqaz Ordusundan Müəssisələr Məclisindən seçilən deputatlar Məclis buraxıldığı halda Cənubi Qafqazda İlkin parlament təşkil etməli idi (13, s.24).

Lakin Cənubi Qafqazdan və Qafqaz Ordusundan seçilən deputatların sayı qanunvericilik orqanının yaradılması üçün kifayat olmadıqdan seçilən deputatlar öz iclaslarında seçki limitinin 63 mindən 20 minə qədər azaldılması haqqında qərar qəbul etdilər. Bu, Seym üzvlərinin sayını üç dəfə artırmağa imkan verdi. Yeni yaradılmış qanunvericilik orqanına Müəssisələr Məclisində seçkilərdə məbləbiyyətə uğrayan partiyaların nümayəndələri də daxil edildi. Yeni yaradılan qanunvericilik orqanı Zaqqafqaziya Seymi adlandırdı. Seçki qaydalarında edilən dəyişikliklər Zaqqafqaziya Seyminin deputatlarının sayını 120 nəfərə çatdırı (14, 1918, 8 fevral).

Cənubi Qafqazda fəaliyyət göstərən siyasi partiyaların yalnız bolşeviklər Seyminin çağırılmasını diyrən Rusiyada ayrılmış cəhd kimi qiymətləndirən qanunvericilik səlahiyyətlərinə malik olan Azerbaijanın nümayəndələri Seymdə 44 yero malik idilər.

1918-ci il aprelin 22-də Zaqqafqaziya Seyminin geniş iclası çağırıldı və Azərbaycan fraksiyalarının təsiri altında Seymdə Müstəqil Zaqqafqaziya Demokratik Federativ Respublikasının elan edilməsi haqqında qətnamə qəbul edildi.

1918-ci il mayın 25-də Zaqqafqaziya Məsələman Milli Şurasının iclasında Gürcü Milli Şurasının Gürcüstanın ayrılması və müstəqilliyinin elan edilməsi fikrində olması haqqında məlumat alındı. Seymin bütün Azərbaycan fraksiyalarının nümayəndələrinin iştirakı ilə qərar qəbul edildi: "Azərbaycan Gürcüstanın ayrılması və müstəqilliyini elan edəcəyi təqdirdə öz müstəqilliyini elan edəcəkdir".

1918-ci il mayın 25-də F.Xoyskinin başçılığı altında keçirilən iclasda Zaqqafqaziya Seyminin sadri N. Çeidləz və Seymin üzvləri Sereteli və Gegeçkori iclasa gəldilər. Sereteli gürcü fraksiyası adından çıxış edərək xüsusi ilə qeyd etdi ki, Cənubi Qafqaz xalqlarını müstəqillik şüarı altında

birləşdirmək mümkün olmadı və Cənubi Qafqazın dağıılması artıq faktdır. Seymin sabahki iclasında Zaqqafqaziya Respublikasının dağımasını təsdiq eləcəyik. Cavab çıxışında F.Xoyski elan etdi ki, eğer gürçü xalqının iradəsi bundan ibarətdir, biz buna mane olmaq üçün heç bir hüquqa malik deyilik və Azərbaycan türklərinin bu hadisədən asılı olaraq müvafiq qərar qəbul etməkdən başqa yolu yoxdur.

1918-ci il mayın 26-da Zaqqafqaziya Seyminin son iclası keçirdi. Cənubi Qafqaz dövlətçiliyinin dağılışının günahını Azərbaycan fraksiyasının üzərində qoyan gürçü və erməni fraksiyaları öz solahiyətlərinə son qoyulduğunu elan etdi. Zaqqafqaziya Federativ Demokratik Respublikasının mövəudüləğuna son qoyuldu. Elə həmin gün Gürcü Milli Şurası Gürcüstan Respublikasının müstəqilliyini elan etdi. Eyni vaxtda Erməni Milli Şurası Ararat (Ermənistən) Respublikasının yaradılması üzrə hazırlıqlı işləri aparırdı.

Azərbaycan fraksiyası 1918-ci il mayın 27-də özünün fəvqələdə iclasını keçirdi. İclas Azərbaycanı idarə etməyi öz üzərinə götürməyi və özünü Azərbaycanın Milli Şurası elan etməyi qərara aldı. Milli Şuranın sədri M.Ə.Rəsulzadə seçildi. 9 nəfərdən ibarət İcraiyyə Komitəsi seçildi. F.Xoyski yekdilliklə İcraiyyə Komitəsinin sədri seçildi (15, s.85).

Eyni vaxtda Ermənistən (Ararat) Respublikasının müstəqilliyi elan edildi.

Azərbaycanın siyasi statusunun elan edilməsi Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən iclasında müzakirə edildi. 2 səs lehina, 2 səs bitarəf olmaqla Azərbaycanın müstəqilliyinin elan edilməsini qərara aldı və Azərbaycanın müstəqillik deklarasiyasını qəbul etdi. Müstəqillik deklarasiyasında elan edildi ki, Azərbaycan Demokratik Respublikadır və o, Cənubi Qafqazın Cənubi - Şərqi hissəsini şəhər edir.

#### İstifadə edilmiş ədəbiyyat:

1. Adigözəlova A. Fevral inqilabından sonra Azərbaycanda Müvəqqəti hökumətin yerli hakimiyət orqanlarının və şəhər özüntüdərəslərinin təşkili və fəaliyyəti (mart 1917 - aprel 1918). Bakı. Əlyazma hüquq üzrə. Namızadlık dissertasiyası. 1996.
2. Azərbaycan Respublikası DA 894-cü fond, Siyahı №10, iş 60. s. 40.
3. Azərbaycan Respublikası DSPİHA 1048-ci fond, Siyahı №1, iş 40.
4. Belen'evskiy C. Mənvelov A. Revolyutsiya 1917 goda v Azerbaydžane / Xronika sobytii/. Baku, Istr. Part. Otd, UÇK i BK AKP /6/, 1927.
5. Programmnaya dokumenty muzulmanskih politicheskikh partii (1917-1920). Oksford, Obshchestvo issledovaniya Sredney Azii, 1985..
6. Azərbaycan Respublikası DA 894-cü fond, Siyahı №10, iş 60.. v. 2. Azərbaycan Respublikası DA 894-cü fond, Siyahı №10,
7. Azərbaycan Respublikası DSPİHA 1048-ci fond, Siyahı №1, iş 40.
8. Programmnaya dokumenty muzulmanskih politicheskikh partii (1917-1920). Oksford, Obshchestvo issledovaniya Sredney Azii, 1985, 132 c.
9. Rüstəmov R. H. Tusi adına ADPU-nun Şamaxı filialının və Azərbaycan Tarix Qurumunun Azərbaycan Cümhuriyyətinin yaranmasının 79 illiyinə həsr olunmuş birgə elmi konfransının materialları. Bakı. Elm nəşriyyatı, 1997.
10. Azərbaycan Respublikası DSPİHA 268-ci fond, Siyahı №10, iş 20.
11. Znamya Truda"
12. Mengeshashvili A. Oktjabr'skaya revolyutsiya i natsional'no-osvoboditel'noe dvizhenie v Gruzii. 1917-1921. Tbilisi, Ganatleba, 1987, 206 c.
13. Arkomel. Materialy po otpadeniu Zakavkazza ot Rossii, 1925. Moskva. Voennoe izdatel'stvo. 1923, 145 c.
14. "Bor'ba" (gazeta).
15. Həsənlı C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). Bakı, Azərnəşr, 1993. s.362.

#### THE ROAD TO THE AZERBAIJAN DEMOCRATIC REPUBLIC Summary

Article "The Way leading to the creation of ADR" tells about the creation of state authorities in South Caucasian, as well as the stages of the formation of national statehood in 1917-1918. The author of the article

analyzes the activities of Azerbaijani political forces in the Transcaucasian Commissariat and the Transcaucasian Seim.

#### ДОРОГА В АЗЕРБАЙДЖАНСКУЮ ДЕМОКРАТИЧЕСКУЮ РЕСПУБЛИКУ

Резюме

In the article «The Way leading to the creation of ADR» it is told about the creation of state authorities in South Caucasian, as well as the stages of the formation of national statehood in 1917-1918. The author of the article analyzes the activities of Azerbaijani political forces in the Transcaucasian Commissariat and the Transcaucasian Seim.